



### III. TƏLİMƏ AYRILAN MÜDDƏT (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedrlar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Dövlət yekun attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	8	3	1	14	6	32
Cəmi	108	23	9	14	6	160

### IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	1	2	3	4	5	Təcrübə	Buraxılış işinin hazır. və müdaf.	Cəmi
Kreditlərin sayı	46	46	46	47	25	21	9	240
İmtahanların sayı	10	11	10	7	3			41

#### Təqdim edənlər:

1. Tədris işləri üzrə prorektor dosent Q.Ə.Məmmədov
2. Tədris işləri üzrə prorektorun əlavə təhsil üzrə müavini dosent H.B.Hüseynov
3. Neft-mexanika fakültəsinin dekani dosent Ə.S.Əhmədov
4. "Mexanika" kafedrasının müdiri professor Ə.M.Əliyev